

«RƏVAN SİĞORTA» ASC-nin
31 Dekabr 2014-cü il tarixinə olan
Uçot siyasəti və izahlı qeydləri

“Rəvan Sığorta” ASC-nin maliyyə hesabatları Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğunlaşdırılmış Milli Mühəsibat Uçotu Standartlarına uyğun tərtib edilmişdir. Gəlirlər və xərclər hesablama metodu ilə göstərilmişdir.

1. Uzunmüddətli aktivlər

Torpaq, tikili və avadanlıqlar

31.12.2014-cü il tarixinə cəmiyyətin torpaq, tikili və avadanlıqlar kateqoriyasından olan vəsaitlərinin balans dəyəri 242257.27 manat, köhnəlməsi 197091.5 manat və qalıq dəyəri 45165.77 manat olmuşdur. Bu vəsaitlərin tərkibinə avadanlıq, nəqliyyat vasitəsi və digər əsas vəsaitlər daxildir. Köhnəlmə norması qanunvericiliyə əsasən kateqoriyalar və normalar üzrə tətbiq edilmiş, maşın-avadanlıq və nəqliyyat vasitələri üçün 25%-ə qədər, digər əsas vəsaitlər üçün isə 20%-ə qədər hesablanmışdır.

2014-cü il tarixinə tikili, avadanlıq və nəqliyyat vasitəsinin ilkin dəyəri və yığılmış amortizasiyanın hərəkəti aşağıdakı cədvəldə göstərilir.

	Kompüter avadanlıqları	Mebel və avadanlıqlar	Nəqliyyat vasitəsi
01.01.2014-cü il tarixə olan ilkin dəyər	37181.23	46710.71	145509.01
01.01.2014-cü il tarixə yığılmış amortiz.	19673	20332.82	104091.8
01.01.2014-cü il tarixə mövcud olan dəyər	17508.23	26377.89	41417.21
dövr ərzində alış və ya Ə.V. dəyərinin artması	732	-	36861.08
dövr ərzində satış	-	-	24736.76
dövr ərzində silinən	-	-	-
dövr ərzində amortizasiya	9434.33	9342.16	34217.39
31.12.2014-cü il tarixə yığılmış amortizasiya	29107.33	29674.98	138309.19
31.12.2014-cü il tarixə mövcud olan dəyər	8805.90	17035.73	19324.14

Qeyri-maddi aktivlər

31.12.2014-cü il tarixinə cəmiyyətə məxsus qeyri-maddi aktivlərin balans dəyəri 52300 manat, köhnəlməsi 9097.30 manat, qalıq dəyəri isə 43202.70 manat təşkil etmişdir.

2. Qısamüddətli maliyyə aktivləri

Dövlət qiymətli kağızları.

31.12.2014-cü il tarixinə dövlət qiymətli kağızlarının qalığı 309943.20 manat təşkil etmişdir.

3. Debitor borclar

Cəmiyyətə birbaşa sığorta üzrə olan borclar 470926.16 manat, təkrarsığorta əməliyyatları üzrə borc 219077.35 manat olmuşdur. Bütçə üzrə 154680.70 manat debitor borc yaranmışdır. İlin sonuna cəmi 844680.21 manat debitor borcu qalmışdır.

4. Pul vəsaitləri

Kassa əməliyyatları

31.12.2014-cü il tarixinə kassa qalığı 633784.59 manat təşkil etmişdir. İl ərzində 2987640.21 manat kassaya mədəxil, 2677527.75 manat kassadan məxaric olmuşdur.

Hesablaşma hesabı və valyuta hesabının açıqlanması

Hesablaşma hesabı üzrə qalıq 01.01.2014-cü il tarixinə 10352890.22 manat və 31.12.2014-cü il tarixinə 10438669.28 manat olmuşdur.

O cümlədən,
Banklar üzrə

<i>Bankın adı</i>	<i>01/01/2014</i>	<i>31/12/2014</i>
NBC Bank ASC	10002451.72	10271963.41
NBC Genclik filiali	80766.04	47271.96
United Credit Bank	33733.43	2.86
Bank of Azerbaijan	106897.99	37526.33
AzerTurk Bank	107389.92	81000
Turan Bank	21651.12	904.72
Cəmi:	10352890.22	10438669.28

Valyuta hesabı hesabı üzrə qalıq 01.01.2014-cü il tarixinə 12200.56 manat dəyərində ABŞ, 0 manat dəyərində RUB və 31.12.2014-cü il tarixinə 10153.73 manat dəyərində ABŞ dolları və 471.7 manat dəyərində RUB olmuşdur.

Banklar üzrə

<i>Bankın adı</i>	<i>01.01.2013</i>	<i>01.01.2014</i>
NBC Bank ASC USD	12200.56	10153.73
NBC Bank ASC RUB		471.7
Cəmi:	12200.56	10625.41

Banklarda olan depozit hesablar üzrə qalıq 01.01.2014-cü il tarixinə 4573000 və 31.12.2014-cü il tarixinə 4773000 manat olmuşdur.

Banklar üzrə

<i>Bankın adı</i>	<i>01.01.2014</i>	<i>31.12.2014</i>
Bank of Azerbaijan	673 000	773 000
United Credit Bank	1 400 000	1 400 000
AzerTurk Bank	1 300 000	1 400 000
Turanbank ASC	1 200 000	1 200 000
Cəmi:	4573000	4773000

5. Uzunmüddətli maliyyə aktivləri

6. 31 dekabr 2014-cü il tarixinə uzunmüddətli maliyyə aktivlərinin dəyəri 1025027 AZN olmuşdur.

Onlar:

- Sabah "İstehsalat Kommersiya Firması" səhmlərinin 45%-i - 675027 AZN
- Gəncə Şəhərində torpaq alınması 350000 AZN

7. Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı

31.12.2014-ci il tarixinə sığorta ehtiyatlarında təkrarsığortaçıların payı **478059.09** manat olmuşdur.

8. Kapital

31 dekabr 2013-cü il tarixinə Cəmiyyətin elan edilmiş və tam ödənilmiş nizamnamə kapitalı hər birinin nominal dəyəri 40.80 AZN olan 218139 ədəd səhmdən ibarət olmuşdur. Nizamnamə kapitalına qoyuluşlar Azərbaycan Manatı ilə həyata keçirilmişdir. 31 dekabr 2013-cü il tarixində tamamlanan il ərzində buraxılmış səhmlərin sayında dəyişiklik olmuşdur. Səhmlərin nominal dəyərinin 40.80 AZN olmaqla əlavə olaraq 120099 ədəd səhm buraxılmışdır. Cəmiyyətin 01.01.2013-cü il tarixinə olan nizamnamə kapitalını 8900071.20 manat təşkil edir.

31 dekabr 2013-cü il tarixinə Cəmiyyətin səhmdarı və iştirak payı aşağıdakı kimi olmuşdur.

Səhmdarın adı	Səhmlərin sayı	İştirak payı(%)	Məbləğ AZN-lə
1."NBC Bank" ASC	18628	8.54%	760 022.40
2."Nurgün Grup" MMM	107109	49.10%	4 370 047.20
3."Nurgün Motors" MMC	92402	42.36%	3 770 001.60
Cəmi:	218139	100%	8 900 071.20

2014 –cü ildə kapitalda hec bir dəyişiklik olmamışdır

9. Kapital ehtiyatları

Yenidən qiymətləndirilmə üzrə ehtiyat

2014-cü ildə əmlakın yenidən qiymətləndirilməsi olmamışdır.

10. Sığorta ehtiyatları

Sığorta ehtiyatlarının tərkibi

Qazanılmamış sığorta haqları ehtiyatının hərəkəti aşağıdakı kimi olmuşdur.

	<i>Ümumi məbləğ</i>	<i>Təkrarsığortaçıların payı</i>	<i>Xalis</i>
01 yanvar 2014-cü il tarixə qazanıl mamış sığorta haqları ehtiyatı	5048076.77	771453.83	4276622.94
01 yanvar 2014-cü il tarixə qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları	5483282.14	823472.48	4659809.66
31 dekabr 2014-cü il tarixə qazanıl mamış sığorta haqları ehtiyatı	5065716.01	410541.83	4655174.18
Baş vermiş, lakin bildirilməmiş zərərlər ehtiyatı	110190.75	15198.24	94992.51
Bildirilmiş, lakin tənzimlənməmiş zərərlər ehtiyatı	372679.75	52319	320360.75
Əlavə ehtiyatlar	0.00	0.00	0.00
Sabitləşdirici ehtiyat	85968,62	0.00	85968,62
31 dekabr 2014-cü il tarixə qeyri-həyat sığortası üzrə sığorta ehtiyatları	5634555.13	478059.07	5156496.06

Sığorta ehtiyatları ümumilikdə könüllü sığorta sinifləri üzrədir.

11. Kreditor borcları (Öhdəliklər)

31.12.2014-cü il tarixinə cəmiyyətin 279063.04 manat kreditor borcu olmuşdur. Onlar aşağıdakılardır:

- Bütçə üzrə	3333.79 manat
- Sosial sığorta və təminat üzrə	9347.95 manat
- Təkrarsığorta üzrə	224669.08 manat
- Maliyyə nazirliyinə öhtəlik	2332.05
- Sair kreditorlar	592.40 manat
- Digər qısamüddətli öhdəliklər	38787.77 manat

Gəlirlər

Əsas əməliyyat gəlirləri

2014-cü il ərzində cəmiyyətin birbaşa sığorta üzrə sığorta mükafatlarının (haqqlarının) cəmi məbləği **3247668.22** manat, təkrarsığortaya verilmiş risklər üzrə komisyona müddətinin həcmi **0** manat, sığorta ödənişlərində təkrarsığortaçıların payı **170720.56** manat sığorta ödənişlərində xitam müqavilələri üzrə təkrarsığortaçıların payı **17977.59 manat** təşkil etmişdir. Əsas əməliyyat gəlirləri **3436365.77** manat olmuşdur.

Investisiya gəlirləri

Cəmiyyətin 2014-cü il ərzində investisiya gəliri **512776.82** manat olmuşdur.

Xalis sığorta ehtiyatlarının dəyişməsi

Cəmiyyətin hesabat ili ərzində sığorta ehtiyatlarının artması nəticəsində xalis sığorta ehtiyatlarının dəyişməsi (mənfi) **496686.40** manat təşkil etmişdir.

Subroqasiya gəlirləri

Cəmiyyətin hesabat ili ərzində subroqasiya gəlirləri **228997.45** manat olmuşdur.

Sair gəlirlər

Cəmiyyətin hesabat ili ərzində sair gəlirlər **1580.37** manat olmuşdur.

Cəmiyyətin 2014-cü ilin yekunlarına görə ümumi gəliri **3683034.61** manat olmuşdur.

12. Xərclər və ödənişlər

Birbaşa sığorta üzrə sığorta ödənişləri

Hesabat dövründə cəmiyyət tərəfindən 1117730.50 manat baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi edilmiş, 117410.94 manatı isə vaxtından əvvəl xitam verilmiş müqavilələr üzrə sığorta haqqları qaytarılmışdır.

İşlərin aparılması xərcləri

Cəmiyyətin 2014-cü il ərzində işlərin aparılması xərci cəmi 1662451.45 manat təşkil etmişdir

Təkrarsığortaya verilmiş risklər üzrə

2014-cü il ərzində cəmiyyətin təkrarsığortaya verilmiş risklər üzrə hesablanmış sığorta haqları 7956.79 manat olmuşdur. Sığorta fəaliyyəti üzrə sair xərclər 1350.00 manat olmuşdur. Tənzimləmə xərci 2280 manat.

Cəmiyyətin il ərzində xərclərin cəmi **2909179.63** manat təşkil etmişdir.

Maliyyə mənfəəti və xalis mənfəət

2014-cü il ərzində cəmiyyətin mənfəəti **773854.98** manat, xalis mənfəət isə (mənfəət vergi bəyannaməsi üzrə mənfəət vergisi **154771.00** manat) **619083.98** manat olmuşdur.

İdarə Heyətinin Sədri

F.F.Aslanov

Baş mühasib

V.Ç.Abulova